

CƏDVƏL A 17 - A. İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min manatla)

Normativin adı və təsviri		Normativin maks/min həddi	Faktiki qalq (hesabat tarixinə)
1		2	3
1.1 Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin maksimum həddi	A1	XXX	XXX
a) təminatlı kredit tələbi üzrə (%)	A1a	maks. 25%	13.87
b) təminatsız kredit tələbi üzrə (%)	A1b	maks. 10%	9.03
c) təminatlı və təminatsız məcmu kredit tələbi üzrə (%)	A1c	maks. 25%	13.87
d) Azərbaycan Respublikasında fəaliyyət göstərən bank, habelə beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinginə malik qeyri-rezident bankın kredit tələbi üzrə (%)	A1d	maks. 20%	0.00
e) sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin miqdarı üzrə (%)	A1e	maks. 15%	0.00
1.2 Qeyri-bank maliyyə təşkilatı üzrə kredit risklərinin maksimum həddi	A1_2	XXX	XXX
a) bir qeyri-bank maliyyə təşkilatı üzrə kredit tələbinin bankın I dərəcəli kapitalına nisbəti (%)	A1_2a	maks. 7%	6.67
b) qeyri-bank maliyyə təşkilatları üzrə məcmu kredit tələblərinin bankın I dərəcəli kapitalına nisbəti (%)	A1_2b	maks. 30%	21.13
2. Bankın iri kreditlərinin bankın I dərəcəli kapitalına nisbəti (%)	A2	maks. 8 dəfə	0.14
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləğinin (cəmi) bankın məcmu kapitalına nisbəti (%)	A3	maks. 20%	3.50
a) onlar hüquqi şəxs olduqda (birinə) (%)	A3a	maks. 10%	0.00
b) onlar fiziki şəxs olduqda (birinə) (%)	A3b	maks. 3%	1.07
4. Digər hüquqi şəxslərin paylarının (səhmlərinin) əldə olunması üçün qoyulmuş məhdudiyyətlər	A4	XXX	XXX
a) bir digər hüquqi şəxsin kapitalında iştirakın bankın məcmu kapitalına nisbəti (%)	A4a	maks. 10%	0.00
b) digər hüquqi şəxslərin kapitalında məcmu iştirakın bankın məcmu kapitalına nisbəti (%)	A4b	maks. 40%	0.00
5. Ani likvidlik əmsalı (%)	A5	min. 30%	121.44
6. I dərəcəli kapitalın adekvatlıq əmsalı (%)	A6	min. 5%	16.04
	A6.1	min. 5.5%	0.00
7. Məcmu kapitalın adekvatlıq əmsalı (%)	A7	min. 10%	18.34
	A7.1	min. 11%	0.00
	A8	min. 4%	11.26
8. Leverec əmsalı (%)	A8.1	min. 5%	0.00
9. Sərbəst dönərlə valyuta üzrə məcmu açıq valyuta mövqeyi (%)	A9	maks. 20%	2.14
10. Qapalı valyuta üzrə məcmu açıq valyuta mövqeyi (%)	A10	maks. 15%	0.46
11. Minimum məcmu kapital tələbi (min. AZN)	A11	50 000	53805.11

B. İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min manatla)

1		2
1.1 Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit tələblərinin maksimum məbləği	B1	XXX
a) təminatlı kredit tələbi	B1a	6523.80
b) təminatsız kredit tələbi	B1b	4250.00
c) təminatlı və təminatsız məcmu kredit tələbləri üzrə	B1c	6523.80
d) Azərbaycan Respublikasında fəaliyyət göstərən bank, habelə beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinginə malik qeyri-rezident bankın kredit tələbi	B1d	0.00
e) sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin miqdarı	B1e	0.00
1.2 Qeyri-bank maliyyə təşkilatı üzrə kredit risklərinin maksimum məbləği	B1_2	XXX
a) bir qeyri-bank maliyyə təşkilatı üzrə kredit tələbi	B1_2a	3139.48
b) qeyri-bank maliyyə təşkilatları üzrə məcmu kredit tələbləri	B1_2b	9939.65
2. Bankın iri kreditlərinin cəmi	B2	6523.80
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləği (cəmi)	B3	1885.26
a) onlar hüquqi şəxs olduqda (birinə)	B3a	0.00
b) onlar fiziki şəxs olduqda (birinə)	B3b	576.46
3.1. Məqsədli ehtiyatlar çıxılmaqla aidiyyəti şəxslərə verilmiş kreditlər	B3_1	1885.26
4. Digər hüquqi şəxslərin paylarının (səhmlərinin) investisiyaların maksimum məbləği	B4	XXX
a) bir hüquqi şəxsin kapitala investisiya	B4a	0.00
b) digər hüquqi şəxslərin kapitallarına məcmu investisiyalar	B4b	0.00
5. Sərbəst dönərlə valyuta üzrə məcmu açıq valyuta mövqeyi, məbləği	B5	1150.31
6. Qapalı valyuta üzrə məcmu açıq valyuta mövqeyi, məbləği	B6	246.37